

Ana dili - qurtuluş bayrağı

Ədəbi yaradıcılıqda mövzu seqimi və onun aktuallığı kimi məsələlər həmişə önem verilən başlıca xüsuslar sırasında olmuşdur. Amma bunu da qeyd etmək lazımdır ki, Cənub ədəbiyyatında ana dili məsələsi son yüzillikdə prinsipial olaraq bu yanaşmadan həmişə yüksəkdə dayanmışdır. Belə ki, cənublu yazarlar harada yaşamalarından (vətəndə və ya mühacirətdə), hansı dünyagörüşə və ya hansı ədəbi cərəyana mənşələrlərindən asılı olmayaq bu məsələyə heç vaxt "arzulanın mövzu", "aktual mövzu" anlayışları prizmasından yox, təbii insanı haqq məsələsi, millətin ölüm-qalın məsələsi prizmasından yanaşmışlar.

Elə buna görə də gənc şair Şəlalə Cavanşir "Ana dilim" şeirində ana dilini haqqlı olaraq qurtuluş bayrağı adlandırır:

Sən ölmədin, mənim Türkəm!
Sən yaşayırsan bağımızda,
Sən yaşayacaqsan ağımızda,
Sənin üçün,
yalnız sənin üçün yaşayanlar var, Ana dilim!
Sən bizim gerək qurtuluş bayrağımızsan, Türkəm!

Bəlkə də elə bu cür yanaşmalara görə Cənubda ana dili ilə bağlı yazılın hər hansı ədəbi əsərə rəsmi dairələr istər-istəməz siyasi əsər, bu işlə bağlı fəaliyyətə isə təhlükəli siyasi fəaliyyət kimi baxırlar.

Ədəbiyyat təbietdə, cəmiyyətdə və insan təfəkküründə baş verən hadisələrin aynasıdır fikri ilə razılaşmamaq mümkün deyil. Cənublu yazarların əsərlərinin incələnməsi də bu fikri birmənalı olaraq təsdiqləyir. Konstitusiya bazasının mövcudluğunna baxmayaraq, hələ də həll olunmadığından ana dili məsələsi çəgədə ədəbiyyatda bu gün də öz aktuallığını dayaniqli şəkildə qoruyur. Demək olar ki, yaşı nəsillə yanaşı, ədəbiyyata təzə gələn gənc nəslin nümayəndələri də bütün basqı və yasaqlara rəğmən heç bir halda bu məsələdən yan keçmirlər. Əksinə, ona get-gedə daha dərinlən yanaşır, yaşananları öz əsərlərində fərqli aspektlərdən bütün çıpalığı ilə, həm də bəzi istisnalarla heç bir radikallığa yol vermədən eks etdirirlər.

Elə buna görə də ustاد şair Muradlı Qureysi Qaflantı "Bizim kəndin birillik tarixi" adlı poemasında yazar:

Kimin ölkəsində haqqın yeyiblər,
Bu qədər dilinə böhtən deyiblər?
Kimin millətini, əslin danurlar,
Harda zülm oduna biz tək yanırlar?

Çağdaş Cənub poeziyasının aparıcı silmələrindən biri olan Hadi Qaraçay da eyni fikirdədir. O, son yüz ildə millətin və onun dilinin başına açılan oyunları "Son-suzluq" poemasında belə təqdim edir:

Yüz ildir dilimdə qfil,

Alnumda gulluq damğası,

Əllərimdə tapı qandalı.

Böylə doğur, böylə yaşar, böylə ölürmə.

Cənublu yazarların ana dilinin hüquqları uğrunda mübarizəsinin başlıca istiqaməti, əvvəl də qeyd etdiyimiz kimi, onun məktəblərdə tədrisi ilə bağlıdır. Ana dilində təhsilin olmamasının milli şüurda törendiyi fəsadları onlar düzgün müyyənəşdirib qiyənləndirir, gənclərin milli dəyərlər təməlində yetişdirilməsinin birmənalı olaraq ana dilində təhsildən - tələb olan hər yerdə milli məktəblərin açılmasından keçəcəyini bildirirlər. Çünkü məktəblər - toplumun tərəixi boyu əldə etdiyi bilgilərin gənc nəsillərə ötürülmə prosesinin icra olunduğu yerdir.

Ona görə də İsmayııl Cəmili "Yalanlar" adlı şeirində ana diline qoyulan yasaqlara, fars dilində təhsil sisteminə, onun başqa etnik toplumları öz kökündən uşaqlaşdırıb assimiliyasiya etməyə aparan uydurma, qondarma və yalanlarla dolu olan məzmununa üsyən edərək yazar:

Bu oxullar, bu yuvalar

Bizdən deyil,

Bizim deyil.

Varaq-varaq qondarmadır,

Yazı-yazı uydurmadır,

Yalanlarla doldurmadır.

Kökümüzdən uzaqlaşmaq odağıdır,

Yadlaşmağın duzağıdır.

"İranda mövcud quruluşun əleyhinə şeirlər yazmaqdə" ittiham olunaraq dəfələrlə azadlıqlan məhrum edilib zindana atılsa da, tutduğu yoldan çəkilməyən tə-

(Əvvəl qəzetin 21, 22, 27, 28 dekabr tarixli saylarında)



nimmiş şair-publisist Səid Muğanlı isə öz dilində yaza bilmədiyi üçün hətta üzr istəmək məcburiyyətində qalır:

Səni yaza bilmədim,
Bağışla, dilim,
Məni bağısla,
başqa bir dil öyrənirəm
yaza bilmək üçün!

Ana dili məsələsi Cənubda artıq o qədər ciddi hal almış, fikir və düşüncələrə o qədər hakim kəsilmişdir ki, sağçı, solcu, dindar və ya ateist olmasından asılı olmayaq, özünü Azərbaycan türkü kimi hiss və ifadə edən hər bir qələm sahibinin ən ənənəvi dava məsələsinə çevrilmişdir. Bütün bunların nəticəsidir ki, hətta Qumda dini təhsil alan tanınmış şair və jurnalist Seyid Heydər Bayat belə bu misraları yazmağa məcbur olmuşdur:

İndi düzünü de:
Başqa dildə təsbeh çevirərkən
nə istayırsə Tanrıdan?
Sevgilimin itkin ayaq izlərinə işıq salmağını,
Yoxsa sənin səccadə dilinə alışmağımı,
Yoxsa
"Tanrıım, oxuduğum laylaları unutsun oğlum!"
- deyirsən?

"Başbələli dilimiz" adlı satirik hekayəsində Əlirza Zihəq "sapi özümüzdən olan bir balta"nın azərbaycanlıların qədim dilinin guya əslində "hərzənd dili" olduğunu sübut etmək üçün min hoqqadan çıxdığını, Mərəndin Gəlinqaya kəndində iki ahil talış tapıb zorla onlara qədim azərbaycanlı olduqlarını və bineyi-qədimdən bu torpaqlarda yaşadıqlarını sübut etməyə çalışmasından bəhs edir. Amma qocalar "balta"nın bütün cəhdələrinə rəğmən öz zatlarını danmaq fikrində deyillər. Ona görə də "iki ayaqlarını bir başmağa dirəyib" etiraz edirlər:

- "Biz talışq və iki yüz il olmaz ki, bu torpağa gəlməmiş! Dilimiz də talış dilidir!"

"Balta" isə öz "vəzifə"sinə yerinə yetirməkdə israrlıdır. Hətta bu biabırçılıqdan sonra da fikrindən əl çəkmək və azərbaycanlıları monqolların türkləşdirməsi barədə kitab yazır və utanmadan qocaların dediklərini də özü bildiyi kimi "yozur". Əslində, bütün bunlar ciddi elmi, tərxi dəlillərə rəğmən İranda bəzi dairələrin hələ də azərbaycanlıları monqolların türkləşdirməsi haqda uydurulmuş cəfəng iddiadan əl çəkmək fikrində olmadıqlarının bəddi ifadəsidir. Bu iddia nəinki anti-tarixi, antielmi, həm də antiməntiqidir. Belə ki, istər-istəməz haqlı suallar doğurur: Əgər istilaçı monqollar azərbaycanlıların dilini belə asanlıqla dəyişdirmək qüdrətinə sahib idilərsə, onda nəyə görə onları monqollaşdırmaq əvəzinə türkləşdirildilər? Monqollaşdırmaq onlar üçün daha asan və əlverişli deyildimi? "Dil dəyişdirmək bacarığı"na sahib olan monqollar işgal etdikləri ucsuz-bucaqsız ərazilərdə azərbaycanlılardan başqa daha hansı xalqlın və ya xalqların dilini dəyişdiriblər?

Öz əsərlərində İranda dil məsələsinin vəziyyətinə geniş yer verən ədiblərdən biri də həzirdə Almaniyada mühacir həyatı yaşayan tanınmış yazar Əzziz Sələmidir. O, bu utancverici problemdə fərqli aspektlərdən yanaşır, məsələnin ciddiliyini ifadə etmək üçün bəzən hətta ağlaşımaz üsullara əl atır. Onun "Göylər məni it elə!" adlı əsəri bu baxımdan daha çox diqqəti cəlb edir. Müəllif yazar: "Mən bir insan olaraq, bu dünyada bu it qədər də deyiləm. O, istədiyimi öz dilində ucadan deye bilir. Amma mənim düşündüyüüm öz dilimdə heç yavaşça da deməyə haqqı yoxdur. Mən deyəndə ki, bura mənim vətənimdir, bu dağlar, bu çöllər, bu çaylar, bu heyvanlar, bu insanlar mənimdir və mən də onlarınam, onda dilimi kəsir və boğazına qurşun doldururlar".

Öz əsərlərində İranda dil məsələsinin vəziyyətinə geniş yer verən ədiblərdən biri də həzirdə Almaniyada mühacir həyatı yaşayan tanınmış yazar Əzziz Sələmidir. O, bu utancverici problemdə fərqli aspektlərdən yanaşır, məsələnin ciddiliyini ifadə etmək üçün bəzən hətta ağlaşımaz üsullara əl atır. Onun "Göylər məni it elə!" adlı əsəri bu baxımdan daha çox diqqəti cəlb edir. Müəllif yazar: "Mən bir insan olaraq, bu dünyada bu it qədər də deyiləm. O, istədiyimi öz dilində ucadan deye bilir. Amma mənim düşündüyüüm öz dilimdə heç yavaşça da deməyə haqqı yoxdur. Mən deyəndə ki, bura mənim vətənimdir, bu dağlar, bu çöllər, bu çaylar, bu heyvanlar, bu insanlar mənimdir və mən də onlarınam, onda dilimi kəsir və boğazına qurşun doldururlar".

Əlbəttə, fəryad xarakteri daşıyan bu sətirləri oxuyub üstündə sakitcə keçmək qeyri-mümkündür. Çünkü bütün rəsmi sənədləri Allahın adının zikr edilməsi ilə başlayan və ilahi ədalətə iddia edən bir dövlətin öz vətəndaşları olan 30 milyonluq bir topluma qarşı 100 ilə yaxındır davam edən bu antibəşəri yanaşmanı XXI əsrə belə hələ də aradan qaldırmaası haqlı sual doğurur: Əgər dünyadakı hər kəs kimi, azərbaycanlıları və onların dilini də Allah yaradıbsa, onda bu inkar siyaseti Allahın əleyhinə deyilməsi..

Hazırda həm ictimai həyatda, həm də ədəbiyyatda ana dilinin hüquqları uğrunda mübarizənin liderlərindən biri də Cənubi Azərbaycanın milli şairi və rəssamı kimi tanınan Huşeng Cəfəridir. Şair əksər əsərlərində, o cümlədən "Savalan" poemasında Azərbaycan türklərinin və onların dilinin aşagılanmasına, "İranın milli birlili tələb edir" kimi, mənətiqsiz və antiinsani bəhanələrlə sıradan çıxarılmasına qarşı əsl ziyanlı təpkisi göstərir. Onun qənaətinə görə xalqının, yurdunun və ana dilinin təsəsibləri qəkməyən, ana dilinə, ədəbiyyatına, milli mədəniyyətinə sahib çıxmayan kəs ən yüksək mövqeyə çatısa, ən ali kürsüdə oturmağa nail olsa belə milli mənəvi dəyərlərin qoruyucusu ola bilməyəcək.

İranda Azərbaycan türkçəsinin düşdüyü mövcud durumu düzgün qiymətləndirən H.Süleymanoğlu haqlı olaraq yazar: "Əgər dil varlığın evidirə, onda biz azərbaycanlılar uçurdulmuş bir evdə yaşamaq zorunda qalmışq". Ona görə də o, şair və yazarları özlərinin bu "uçurdulmuş evvarlıq"ları yenidən tikib abadlaşdırımaq çağırır. Bu çağırış həm də ana dilini arxaik, lüzumsuz ərəb və fars sözlərindən təmizlənib hər kəsin anlaya biləcəyi bir vəziyyətə getirməyə çağırış kimi də başa düşmək olar.

Bəlkə də elə buna görə Fəribə İbrahimini "Ana dilim" şeirində ana dilinin millətin yaşatdığı ən böyük dəyər olduğunu qeyd etməklə yanaşı, onun özünü yabançı söz-lərdən qorunmalı olduğunu öne çəkir:

Sənlə yaşayıram, sənlə varam,

Ruhuma, qalbime göz, ana dilim.

Sənsən əsgîr günüm, sən gələcəyim

Yabançı sözlərə döz, ana dilim.

Cənublu çağdaş yazarların İsləm inqilabından sonra ana dil ilə bağlı nəşr etdirdikləri əsərlərin tədqiqi aşağıdakılardır:

- Cənublu yazarlar harada yaşamalarından asılı olmayaraq ana dilinin hüquqları uğrunda mübarizənin yenə də on sırasındadırlar;
- onların nəşr etdirdikləri əsərlərin əksəriyyəti nəinki separatçılıq - İranın parçalanması ideyasını daşımir, əksinə, vahid İran dövləti hüdudları daxilində bərabər həquqlu vətəndaşlıq ideyalarını təbliğ edir;
- bəzi rəsmi dairələrin milli azadlıq hərəkatı xofu altında ölkənin parçalanması ilə bağlı əndişələrinə əsas verə biləcək faktlara ədəbi əsərlərdə demək olar ki, rast gəlinmir;
- ana dilində təhsil və milli hüquqların reallaşdırılması ilə bağlı irəli sürülən tələblər xalq referandumu yolu ilə təsdiqlənmiş ölkə konstitusiyası çərçivəsindən kənara çıxmır;
- cənublu yazarların böyük əksəriyyəti ana dilinin Şimalda mövcud olan ədəbi dil normalarına uyğun şəkildə - vahid ədəbi dil müstəvisində inkişafını dəstəkləyir; bununla yanaşı, Cənub üçün yeni dil normaları yaradılması, eləcə də ortaqlı dil kimi Türkiyə türkçəsinə keçmə çağırışları da eşidilir.

Fikrət SÜLEYMANOĞLU,
Nizami Gəncəvi adına Ədəbiyyat
Institutunun böyük elmi işçisi